

Bakı Avrasiya Universiteti

2017-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya

QƏBUL İMTAHAN SUALLARI

Kafedra: Türk və xarici ölkə filologiyası

İxtisas: 5708.01 German dilləri

Fənn: İxtisas fənni (İngilis dili, Alman dili)

1. Qədim Yunanıstan və Qədim Romada ənənəvi qrammatika
2. Növ kateqoriyası
3. German dillərində aktiv və passiv konstruksiyalar
4. Preskriptiv qrammatika
5. Struktur preskriptiv qrammatika
6. German dillərində feilin zaman kateqoriyası və onun ifadə vasitələri
7. Dil və yazı
8. Yazının növləri
9. Generativ qrammatika
10. Əsas qrammatik anlayışlar: qrammatik məna
11. Dilin yaranması haqqında nəzəriyyələr
12. Qrammatik kateqoriya
13. Qrammatik forma
14. Morfem və onun növləri
15. Omonim, morfemlər, sıfır morfem
16. Sərbəst və asılı morfemlər
17. Allomorfemlər
18. German dillərində sözdüzəltmə
19. German dillərində sözdüzəltmənin xarakteristikası
20. İsim və onun semantik xüsusiyyətləri
21. German dillərində heca strukturu
22. German dillərində heca modelləri
23. Artıqlıq
24. Müəyyən artıqlıqlar
25. Qeyri-müəyyən artıqlıqlar
26. Artıqlıqların işlənmə xüsusiyyətləri
27. Nitq hissələri və onların təsnifi prinsipləri
28. German dillərində feilin şəxssiz formaları
29. Şəxssiz formaların səciyyəvi xüsusiyyətləri
30. Sifət
31. Sifətin semantik xüsusiyyətləri
32. Əsas sifətlər və nisbi sifətlər
33. Sifətin dərəcə kateqoriyası
34. Müasir german dillərinin ümumi səciyyəvi
35. İngilis ədəbi dilinin təşəkkülündə London dialektinin rolu
36. Zərfin semantik xüsusiyyətləri

- 37.Zərfin növləri
- 38.Zərflərdə dərəcə kateqoriyası
- 39.Sual, bağlayıcı və nisbi zərflər
- 40.Dilçiliyin şöbələri
- 41.Dilçiliyin tədqiqat metodları
- 42.Morfemlərin valentliyi və variativliyi
- 43.Əvəzlik
- 44.Əvəzliklərin məna xüsusiyyətləri
- 45.Əvəzliklərdə şəxs, hal və kəmiyyət kateqoriyaları
- 46.Feil
- 47.Feilin semantik xüsusiyyətləri
- 48.Distribusiyanın növləri
- 49.German dillərində sadə cümlə və onun təsnifi
- 50.Şəxslə feillərin qrammatik kateqoriyaları
- 51.Sözönləri və bağlayıcılar, onların təsnifatı və işlənmə xüsusiyyətləri
- 52.Cümlənin kommunikativ tipləri və onların transpozisiya imkanları
- 53.Feilin şəxssiz formaları
- 54.Feilin şəxssiz formaları ilə işlənən konstruksiya
- 55.Dil işarə sistemi kimi
- 56.German dillərinin leksikoqrafiyası və leksikologiyası
- 57.German dillərində sözün struktur və semantik təhlili
- 58.Neologizmlər və arxaizmlər
- 59.Sinonimlər və onların əsas üslubi xüsusiyyətləri
- 60.Omonimlər və çoxmənalılıq
- 61.Metafora və metonimiya anlayışları
- 62.Frazeoloji vahidlər və onların növləri
- 63.Distribusiyanın növləri
- 64.German dillərində konversiya hadisəsi
- 65.Əsas semantik proseslər
- 66.Söz mənalarının dəyişməsində linqvistik və ekstralingvistik amillərin rolu
- 67.Funksional üslub anlayışı
- 68.Müasir german dillərində funksional üslublar sistemi
- 69.Sintaktik ekspressiv vasitələr və üslubi priyomlar
- 70.German dillərinin lüğət tərkibinin ümumi xarakteristikası
- 71.German dillərində latın, skandinav, italyan, fransız, ərəb, fars, rus və s. dillərdən alınma sözlər
- 72.German dillərində sözün semantik quruluşu
- 73.Sözün mənası
- 74.Məna və kontekst
- 75.German dillərinin lüğət tərkibinin üslubi xarakteristikası

Bakı Avrasiya Universiteti Elmi Şurasının 29.12.2017-ci il tarixli EŞ04-11/17 sayılı iclasında qəbul edilmiş “İngilis dili, Alman dili” ixtisas fənni üzrə “2017-ci il üçün doktoranturaya qəbul imtahan proqramı” əsasında tərtib edilmişdir.

Tərtib edən:

fil.e.d., prof. H.K.Ouliyev

Soyadı, a.,a.a

fil.ü.f.d., dos. S.R.Rzayeva

Soyadı, a.,a.a

Kafedra müdiri:

fil.ü.f.d., dos. E.F.Məmmədova-Kekeç

Soyadı, a.,a.a